

Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının

S İ Y A H İ S İ

№	Texnikanın təyinatı	Texnika və texnoloji avadanlıqlar
1.	Traktor və ekskavator (təkərli və tırtıllı)	1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru 1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru 1.3. Universal becərmə traktoru 1.4. Minitraktor 1.5. Yükləyici ekskavator
2.	Torpaq hazırlama və becərmə texnikası	2.1. Kotan 2.2. Riper 2.3. Kultivator 2.4. Mala 2.5. Daş təmizləyən və ya daş xırdalayan 2.6. Çalaqazan 2.7. Bitki qalıqlarını xırdalayan 2.8. Kanalaçan və suvarma şırımını açan 2.9. Tirədüzəldən 2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budamasında istifadə edilən texnika
3.	Səpin və əkin texnikası	3.1. Toxumsəpən 3.2. Kombinə edilmiş toxumsəpən aqreqat 3.3. Şitiləkən 3.4. Kartofəkən 3.5. Meyvə tingi əkən maşın və qoşqu 3.6. Şitil hazırlayan konveyer
4.	Biçin və yığım texnikası, maşın və qoşquları	4.1. Dənli bitkiləri biçən kombayn və xeder (başlıq) 4.2. Pambıqyığan kombayn, maşın və qoşqu 4.3. Şəkər çuğunduru yığan kombayn, maşın və qoşqu 4.4. Kartofyığan kombayn, maşın və qoşqu 4.5. Tərəvzuyığan kombayn, maşın və qoşqu 4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (platforma) 4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika 4.8. Traktor qoşqusu (yedək) 4.9. Xüsusi təyinatlı qoşqu (heyvan daşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, müxtəlif təyinatlı çənlər)

5.	Gübrəsəpən və hazırlayan maşınlar, avadanlıq və qoşqular	5.1. Bərk mineral və üzvi gübrəsəpən 5.2. Maye mineral və üzvi gübrəsəpən 5.3. Üzvi gübrə hazırlayan maşın və avadanlıq
6.	Bitki mühafizəsi maşın və avadanlığı	6.1. Çiləyici 6.2. Tozlayıcı 6.3. Toxumdərmanlayan
7.	Suvarma sistemləri dəsti və avadanlığı	7.1. Pivot tipli suvarma sistemi 7.2. Damcılı və yağışyağdırma tipli suvarma sistemi 7.3. Barabanlı (tamburlu) suvarma sistemi
8.	İlkin emal avadanlığı	8.1. Taxılıükləyən 8.2. Toxumqurudan 8.3. Qərzəkli meyvətəmizləyən maşın 8.4. Məhsulun və toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın 8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular
9.	Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular	9.1. Südsəğmə avadanlığı və aqreqatları 9.2. Qırxım aqreqatları 9.3. Üzvi gübrə separatorları 9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq 9.5. Qaşımaya fırçası 9.6. Heyvan saxlanılan qurğu və avadanlıq 9.7. Quş qəfəsləri 9.8. İnkubator dəstləri
10.	Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika	10.1. Otbiçən kombayn və maşın 10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu 10.3. Dırmıq 10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın 10.5. Yükləyici 10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika 10.7. Asılan, qoşulan və özüyəriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı 10.8. Yem istehsal edən texnoloji avadanlıq
11.	İnnovativ texnika və texnoloji avadanlıq	11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq 11.2. Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıq